

Zəhra Etibar qızı Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

Zehra\_Babayeva\_97@mail.ru

## PSİXİ İNKİŞAFINDA LƏNGİMƏ OLAN UŞAQLARIN PEDAQOJİ-PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ YARANMA SƏBƏBLƏRİ

**Açar sözlər:** psixi inkişafda ləngimə, K.S.Lebedinskaya psixi inkişafın variantları, psixi inkişafda ləngimənin ümumi xüsusiyyətləri, PIL-olan uşaqlarda təlim-korreksiya işi, PIL-in yaranma səbəbləri

### Pedagogical-psychological characteristics and causes of children with deficiency in development Summary

The article presents the pedagogical and psychological characteristics of children with mental retardation, as well as four main variants of slow mental development based on the etiological principle of KS Lebedinskaya in 1982. Many studies have linked the pathogenesis of slow mental development to minimal brain damage, meaning that the damage is less noticeable and the brain disorder is less characteristic. The influence of endogenous and exogenous factors on the causes of mental retardation was emphasized.

**Key words:** mental retardation, KS Lebedinskaya options of mental development, general features of mental retardation, training and correctional work in children with PIL, the causes of PIL

Ləngimiş psixi inkişaf olijofreniyadan daha çox və tez-tez təsadüf olunur. Burada artıq dönməz inkişafdan qalma yox, əsasən psixi inkişafın tempinin gecikməsindən səhbət gedir. Çox vaxt bunu valideyn uşaq məktəbə gedərkən müəyyən edir. Çünkü məktəbə gedərkən uşaqda bilik ehtiyatının azlığı təsfəkkürün yetişkənsizliyi, dünyagörüşünün məhdudluğu oyun maraqlarının üstünlüyü intellektual fəaliyyət zamanı tez yorulma diqqəti cəlb edir. Olijofrenlərdən fərqli olaraq bu zaman uşaqlarda öz bilik səviyyəsində yaxşı qavrama olur və böyüklerin köməyi ilə əlverişli formada qərərlərində duran problemi həll edə bilirlər. Bəzi hallarda belə uşaqlarda emosional sferanın ləng inkişafına infantilizm növləri parlaq olub, intellektual sferanın pozulması daha nəzərə çarpır. Digər hallarda isə əksinə intellektual sferanın ləng inkişafı daha çox diqqəti cəlb edir.

Ləng psixi inkişafın etiologiyasında əsas rolu konstitusional amillər, xroniki-somatik xəstəliklər, pis tərbiyə şəraiti və əsasən sinir sisteminin üzvi çatışmazlığı tutur. Ləng psixi inkişafın təsnifatını bir çox tədqiqatçılar vermişlər. K.S.Lebedinskaya 1982-ci ildə etioloji prinsipə əsasən ləng psixi inkişafın dörd əsas variantını ayırmışdır.

1. Konstitusional mənşəli ləng psixi inkişaf.
2. Somatogen mənşəli ləng psixi inkişaf.
3. Psixogen mənşəli ləng psixi inkişaf.
4. Beyinin üzvi zədəsi mənşəli

**Konstitusional mənşəli ləng psixi inkişaf** üçün infantil tipli bədən quruluşu, mimika və motorikanın uşaqlara məxsus plastikliyi səciyyəvidir. Bu uşaqların emosional sferasında daha kiçik yaşılı uşaqlara məxsus reaksiyalar müşahidə olunur. Emosiyalar gur və oynaq şəkildə olub davranışlarında emosional reaksiyalar üstünüük təşkil edir. Oyun maraqları çox yüksəkdir. Bu uşaqlar sərbəst deyillər, oynamadan heç vaxt yorulmurlar, oyun zamanı yaradıcı münasibət, təzə fikirlərin olmasına möqabilində intellektual fəaliyyətdən tez yorulduğlarından dərsdə oynayır gəzir. İntizam qaydalarını tez pozurlar.

**Somatogen ləng psixi inkişaf** zamanı emosional yetişkənsizlik uzun sürən xroniki xəstəliklərə, məsələn ürək qüsürü, böyük çatışmazlıq və s. ilə əlaqədar olur. Uzun sürən yataq rejimi bu uşaqların psixi və fiziki yetişkənsizliyinin əsas səbəbin çevrilir.

**Psixogen mənşəli ləng psixi inkişaf** pis tərbiyə şəraiti ilə əlaqədardır. Çox erkən və uzun muddət təsir edən psixi zədə amili uşağın sinir-psixi sferasında dəyişikliklərə səbəb olur. Nəticədə patoloji şəxsiyyətin formalşması müşahidə olunur. Baxımsız uşaqlarda psixi inkişaf psixi davamsızlıq tipi kimi gedir. Yəni öz emosiyalarını arzularını tormozlaya bilmirlər. Borc və məsuliyyət hissi inkişaf etmir. Bəzən uşağı həddən artıq qoruduqda yəni himayə altında saxladıqda emosional inkişaf psixogen ləngimə özünü eqosentrik yönəlislərdə, iradi hərəkət etmə qabiliyyətinin pozulmasında, əməksevərliyin yoxluğunda göstərir.

**Serebral üzvi psixi ləngimənin səbəbləri** ilə eynidir. (hamiləliyin, doğuşun, patologiyası, infeksiyalar, sinir sistemin 1-3 yaşadək aldığı zədələr və s.) Yəni erkən ontogenezdə mərkəzi sinir sisteminin üzvi zədələri

nəticəsində psixi inkişafın ləngiməsi müşahidə olunur. Oliqofreniyadakı kimi inkişafın dönməzliyi və ya psixi yetişmənin sürətinin aşağı düşməsi əsasən zədənin genişliyindən, lokal sahədən aslidir. İkinci növbədə isə bu zədənin vaxtından aslidir. Ləng psixi inkişaf çox vaxt beyinin daha gec baş verən ekzogen zədəsi ilə bağlıdır. Bu zaan artıq əsas beyin sistemi formalasdığından kobud inkişafdan qalma qorxusu yoxdur.

Inkişafın yetişməsinin sürətinin yavaşılması əsas əlamət kimi erkən yaş dövründə müşahidə olunur. İ.F. Markovski xüsusi məktəbdə təhsil alan 100 aşağı sinif şagirdlərini tədqiq edərkən onlardan 32% fiziki inkişafın sürətinin aşağı düşməsini müşahidə etdi. 69% uşaqlarda lokomotor funksiyaların inkişafında ləngimə, 36% uşaqlarda özünəxidmət, gigiyena vərdişlərinin formalasmasında uzun süren ləngimə müşahidə etdi. Lakin bu ləngimələr oliqofreniyaya nisbətən daha az özünü biruzə verir. 3-4 yaşlarında keçirilmiş postnatal zədələr nəticəsində olan psixi inkişafın ləngiməsi ilə bağlı vərdişlərin qazanılmasında müvəqqəti geriləmə yəni regress və onların sonrakı davamsızlığı müşahidə olunur.

Bir çox tədqiqatlar ləng psixi inkişafın pataogenezini beyin minimal zədəsi ilə əlaqqələndirir, yəni zədənin az nəzərə çarpması və beyin pozuntusunun xarakterik olmaması qeyd edilir.

Ləngimə psixi inkişaf zamanı uşaqlarda oyun maraqları təlim maraqlarından daha artıq olub, oyunları təkrarlanan monoton tərzdə, yaradıcı münasibət olmadan aparılır. Bu zaman təxəyyülün iştirak yoxdur. N.L. Belaposkkayanın tədqiqatları göstərdiki, ləng psixi inkişafda olan kiçik məktəb yaşı uşaqlarda qaydalarla oynayan oyunlar bir-biri ilə bağlı olmayan fragmentlərdən ibarətdir. Oyunun bir qədər çətinləşməsi və ya mürəkkəbləşməsi onun intellektuallaşması bu fəaliyyətin tamamilə pozulmasına səbəb olur. Onlar bu qaydaları başa düşmədiklərindən oyunu davam etdirə bilmirlər. İnfantil təbiətli uşaqlar təlim fəaliyyətində qiymət baxımından xarakterizə edirlər. Eksperimental şəraitdə onlara məsələnin obyekтив məzmunu deyil, ancaq eksperimentatorun davranışını, onun reaksiyası, mimika və Jəstləri, intonasiyası maraqlandırır. Məsələnin həlli prosesi əsasən uşağın qiymət haqqında olan sualları ilə kəsildir. Eksperimentin zamanı uşaqlara yalnız "4" və "5" qiymət yazılırdı. Nəticədə onlar sevinirdi, hətta aldıqları qiyməti bir vərəqə yazmayı xahiş edirdilər. Yaxşı qiymət xətrinə onlarr ən asan məsələləri seçir və aldıqları qiyməti yoldaşlarına, müəllimlərinə göstərməyi vacib hesab edirdilər. Lakin məsələnin həqiqətən düz və ya səhv həlli onları maraqlandırır.

Üzvi infantilizmin kliniki-psixoloji xüsusiyyətləri əhval-ruhəyyənin fonu ilə sıx bağlıdır. Eyforik əhval-ruhiyyəli uşaqlarda impulsivlik, psixomotor oyanıqlıq müşahidə olunur ki, bu da onların həyatsevərliyi, sadəliyi kimi qiymətləndirilir. Onlarda iradi hərəkət və sistematiq fəaliyyətə qadirlik aşağı səviyyədədir. Dərsdə səbrsiz olur, nizam-intizama riayət etmir, onlara irad tutduqda düzələcəklərinə söz verirlər, lakin o dəqiqlidə sanki bunu unudurlar. Söhbət zaman bu uşaqlar açıqcaa deyirlərki, oxumaqdan xoşları gəlmir., oxumaq maraqsız və çətindir.

Əhval-ruhiyəsi aşağı olan (depressiv tipli) uşaqlar üçün qorxaklıq, cəsarətsizlik səciyyəvidir. Belə emosional fon müşahidə olunan serebro-astenik pozuntu onların aktivliyinin formalasmasına, sərbəstliyin mane olur. Onlar üçün oyun marağı əsas yerə olub, məktəbə və uşaq kollektivinə çətinliklə uyğunlaşırlar. Mütəxəsisə müraciət etmələri əsasən düzgün nizam-intizama riayət etməmələri, pis oxumaqları ilə bağlı olur. Bu uşaqlar məktəbdə pis oxumağı ağır qəbul edib, bunu özlərinə dərd edirlər. Beləliklə əmələ gələn nevrotik hal onların sərbəstliyinə, aktivliyinə, səxsiyyətlərinin inkişafına ləngimə yaradır.

D.Adams yazılırdı ki, məktəb vərdişlərinin pozulması, əsasən bu uşaqlarda görmə, eşitmə və motor funksiyaların inkişafdan qalması ilə bağlıdır. Xüsusi eksperimentlər göstərdiki ki, sensor informasiyanın qəbulu və işlənməsi prosesi dəyişmiş olur. Məkandan baş çıxarma çətin olduğundan uşaqlarda vərdişlərin formalasması ləngiyyir. Hafızə və onun müxtəlif növlərində çatışmazlıqlar müşahidə olunur. Yazıda və ou vərdişlərin formalaşması ləngiyyir. Hafızə və onun müxtəlif növlərində çatışmazlıqlar müşahidə olunur. Yazıda və oxu vərdişlərinin formalaşmasında olan çatışmazlıqlar ələffüzə sözü tam mənimsməməklə səslərin təhlili ilə bağlıdır. Onlarda hərəkətlərin nitqlə tənzimlənməsi qənaətbəxş deyil, dərkətmə fəaliyyəti aşağıdır. Oxu və yazı vərdişlərinə çətin yiylənlənməni analizator sistemlərin kordinasiyasının inkişafdan qalması ilə bağlayırdılar. Əyani-əməli təfəkkürü yaxşı qaldığı halda sözlü məntiqi təfəkkürün inkişafdan qalması müşahidə olunur.

Psixoloq və defektoloq uşağın bazal hissəddə olan psixi funksiyasının çatışmazlığının bilməklə uşaöin məktəb vərdşlərini nəyə görə çətin qaradığını açıqlaya bilir. Korreksiya işinin istiqamətini və mümkünluğun həmçinin inkişaf proqnozunu vermək üçün neyropsixoloji tədqiqat metodları əvzedilməzdır. Bu metodlarla tədqiqat göstərmişdir ki 70% hallarda ayrı ayrı beyin funksiyalarının pozulması aşkar edilmişdir. Görmə qnosisində, eşitmədə, nitq hafızəsində, fonematik eşitmədə məkan təsəvvürlerinin pozulması aşkar edilmişdir.

PIL- uşaqların bütün növlərində aşağıda salanan ümumi xüsusiyyətləri görə bilərik:

-Yüksək zəiflik nəticəssində iş qabiliyyəti aşağı olur

-iradə və emosional kalliq müşahidə edilir  
-Ümumi məlumat və təsəvvürler ehtiyatı az olur  
-Oyun fialiyəti natamam formalasır  
-Təfəkkür söz-məntiqi əməliyyatlarında çətinliklər meydana çıxır. Əyani-hərəkət məsələlərin həlli zamanı isə əqli fəaliyyətin keyfiyyəti artır

-Hafızənin bütün növlərində inkişafsızlıq müşahidə olunur. Tipik uşaqlardan fərqli olaraq onlar sensor məlumatı qəbul edib qavramaq üçün bir neçə dəfə artıq vaxt tələb olunur.

-Özünə nəzarət səviyyəsi aşağı olur

-Məktəb fəaliyyəti zamanı bir sıra çətinliklə üzləşilər.

Bu sadalanan xüsusiyyətlə onları tipik həmyaşıdlarından fərqləndirir. Məktəb zamanı uşaqlar adətən həmyaşıdlarından geri düşün bu da onların psixi inkişafına öz mənfi təsirini göstərir.

Qeyd edək ki, Ə.C.G.Q uşaqlardan fərqli olaraq PİL-olan uşaqların öyrənmə qabiliyyətidən yüksəkdir, müəllim və böyükərin köməyindən asanlıqla istifadə edir. Onlara göstərilən hərəkət növünü analoji tapşırıqlarda istifadə edə, və ya anoloji vəziyyətdə adekvat olaraq davranış stereotipini seçə bilir.

Oxu, yazı, hesabın mənimsənilməsi zamanı PİL-olan uşaqlarda ə.c.g.q uşaqlarda olduğu kimi, səhvər aşkar edilir, lakin keyfiyyətcə onlardan fərqlənir. Məs: PİL olan uşaqlar zəif oxu texnikasına baxmayaraq, oxuduqlarını başadışməyə çalışırlar, lazımlı gələrsə, mətni yenidən oxuyurlar (müəllim göstərişi olmadan). Ə.c.g.q uşaqlar isə oxuduqlarını başadışa bilmirlər.

PİL-uşaqların nitqi gündəlik fəaliyyət üçün kafidir. Onların nitqində tələffüz, leksik və qramatik tərəfdən kobud pozulmalar olmur. Lakin artikulyasiya aparatının az hərəkətliliyi ilə əlaqədar nitqləri, ümumiyyətlə kifayət qədər aydın olmur.

Məktəbə qəbul olunan pedaqoji-psixoloji xüsusiyyətlər aşkar olunur;- məktəb təliminə hazır olmaması, onlara lazımlı bilik, vərdiş və bacarıqlar ehtiyatı çox kasibdir, onlar sərbəst fəaliyyətdə çətinlik çəkirlər.

PİL-uşaqlar daha tez yorulur, fikri fəaliyyətdə özünəməxsusluq və ləngimə müşahidə edilir. Bu uşaqlarda hafızə çatışmazlığı hiss olunur. Məktəb dövründə çatmalarına baxmayaraq, məktəbəqədər dövrdə qalırlar, oyun aparıcı fəaliyyət növüdür onlar üçün, təlimə motivasiyası demək olarki yoz səviyyəsindədir.

PİL-olan uşaqlarda təlim-korreksiya işi çox həcmli, müxtəlif növlü və rəngarəngdir. Bu uşun əsas prinsip və qaydaları aşağıdakılardır;

- Hər uşaqa fərdi yanaşmaq lazımdır;

- Müxtəlif vasitələrdən istifadə edib, uşaqların tez yorulmasının qarşısını almaq vacibdir. (fəaliyyət növlərini tez-tez dəyişmək, rəngarəng didaktik və əyani vasitələrindən istifadə etmək.)

- Uşaqların idrak fəaliyyətlərini fəallaşdırıan, nitiqini inkişaf etdirən metodlardan təlim prosesində maksimal istifadə etmək lazımdır

- Korreksiya tədbirlər sisteminde hansısa materialın mənimsənilməsindən əvvəl mütəq hazırlıq dərslərinin keçirilməsi vacibdir

- Dərslərdə dərslənkənar vaxtı uşaqların bütün fəaliyyət növlərinin correksiyasına daimi diqqət yetirmək laimdir.

- Müəllim uşaqlarla iş zamanı xüsusi pedaqoji takt nümayiş etməlidir.

### Psixi inkişafında ləngimənin səbəbləri

1.Endogen

2.Ekzogen

Endogen amillər dedikdə daxili səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna hamiləliyin ümumi toksikozu, ananın qidalanmasının pozulması, nevropatiya, keçirdiyi infeksiyalar daxildir. Hamiləlik dövründə ana rubella, sitomegalovirus, toxoplasmosis, herpes simplex və Epstein-Barr virus infeksiyaları psixi inkişafında ləngimə ilə sıx əlaqəlidir. Doğuşdan gələn məxmərək, az doğuş, meningoensefalit, mikrocefaliya, psixi inkişafında ləngimə, ürək-damar və göz anomaliyaları kimi bir çox narahatlılığı səbəb olur. Nevroloji cəhətdən normal olan, lakin onurğa beyni mayesində məxmərək virusu olan uşaqlar on yaşına qədər zehni və davranış problemləri göstərə bilər. Ekzogen amillər dedikdə isə xarici səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna doğuş zamanı baş-beynin travması, oksigen çatışmamazlığı, uşağın erkən yaş dövrlərində keçirdiyi xəstəliklər aiddir.

Qızılca, göy öskürək, və vərəm kimi menenjit və ensefalist doğuşdan sonra əqli geriliyin əsas səbəbləridir. Nadir olsa da, yüksək səviyyədə qurğuşun qəbul etmək psixi inkişafında ləngimənə səbəb olur.

Körpənin və ya uşağın metabolik, qaraciyər, qan dövranı, böyrək, hematoloji və otoimmün sistemləri ilə əlaqəli bir çox tibbi vəziyyət sinir ziyanına səbəb ola bilər. Şiddətli qidalanma çatışmazlığı, boğulma və

epileptik status, anoksiya halları, ağır baş travması və hipotiroidizm də psixi inkişafında ləngimənə səbəb olan amillərdir. Zəif psixi inkişafında ləngiməndən aşağı sosial-iqtisadi səviyyə cavabdeh ola bilər.

#### References

1. Actual problems of diagnostics of mental retardation: Textbook. allowance / Ed. K.S.Lebedinskaya. M., 1982.
2. Belopolskaya N.L. Psychological diagnostics of the personality of children with mental retardation. M., 1999.
3. Children with mental retardation: Textbook / Ed. T.A.Vlasova, V.I.Lubovsky, N.A.Tsipina. M., 1984.
4. N.T.Huseynova and L.H.Rustamova "Special pedagogy" Baku, 2007.
5. N.T.Huseynova, M.M.Shikhbala "Modern problems of special pedagogy" Baku -2018
6. S.Gasimov and E.Karimova "Diagnosis and correction of children with mental and physical retardation", Baku, 2004.

Rəyçi: p.ü.f.d. M.Məlikov

Göndərilib: 15.05.2021

Qəbul edilib: 20.05.2021